




Milli azadlıqdan
şirin nemət yoxdur!

J. Huseynov

YENİ
AZƏRBAYCAN

Azərbaycanın dövlət müstəqilliyi, birləşməsi və inkişafı

Qəzet 1993-cü ildən aydın nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.

28 may
2025-ci il,
çərşənbə
№ 091 (6918)
Qiyamət
60 qəpik

Azərbaycan tarixinin Laçın dövrü



Bax sah. 2

5-ci ildir ki, Azərbaycan xalqı 28 Mayı qürurla qeyd edir

Bax sah. 3

Azərbaycanın təcrübəsi örnəkdir...

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqlmaların dağıdılması” mövzusunda ikigünlük beynəlxalq konfransın keçirilməsi Azərbaycanın son illərdə dünyada milli-dini-irqi zəmində güclənən mənfi tendensiyalara həssas yanaşmasının növbəti təəcəssümüdür. Ölkəmiz davamlı olaraq o mövqedən çıxış edir ki, milli-dini-irqi fərqlilik insanlar və ölkələr arasında ayrıcı xətlər yaratmamalı və islamofobiya qarşı mübarizədə global həmrəylik gücləndirilməlidir. Prezident İlham Əliyev konfrans iştirakçlarına ünvanladığı müraciətində dünya ictimaiyyətinin diqqətini böyük narahatçılıq yaradan islamofobiya ilə bağlı aktual məsələlərə yönəldib. Müraciətdə vurğulandığı kimi, ölkəmizdə artıq ənənəvi olaraq təşkil edilən bu vacib tədbir bəşəriyyəti narahat edən islamofobiya probleminə diqqətin artırılmasına xidmət edir.

Bütün səmavi dinlər kimi, İslam da bəşəriyyəti bərabərliyə və humanizmə çağırır. Ancaq təəssüf doğuran haldır ki, bugünkü dünyada hətta dini dəyərlərdən belə manipulyasiya predmeti kimi istifadə olunur. Bunun nəticəsidir ki, islamofobiya son dövrdə global müstəvidə daha qabarıq və sisteməlik şəkildə özünü büruzə verir. İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı nifrət və dözsüzlük, anti-İslam əhvali-ruhiyyəsi getdikcə böyük vüsət almağa başlayır və daha da kəskinləşir. Son illərdə Yaxın Şərqdə əsasən İslam dininə sitayiş edən insanların yaşadıkları coğrafiyalarda kədərli münəqişələr yaşanır, qanlı müharibələr səngimək bilmir. Bu münəqişələrin və müharibələrin ssenariləri isə bir qayda olaraq kənar güclər, islamofob dairələr tərəfindən hazırlanır. Sadə, günahsız insanlar aqlıqdan, səfəldən, dağıntılardan xilas olmaq naminə Qərbdə üz turlar. Burada isə onların üzünə qapıları bağlanılır.

Dünyada islamofobiyanın coğrafiyası genişləndiyi kimi, onun forma və məzmunu da dəyişir. Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən hərəkətlər, müqəddəs Qurani-Kərimin yandırılması, məscidlərə və ibadət yerlərinə qarşı hücumlar, müsəlman qəbiristanlıqlarının vandalizmə məruz qalması və digər belə hərəkətlər İslam dininə etiqad...

Bax sah. 3



Bax sah. 4

**“Azərbaycan XX əsrin əvvəllərində:
müstəqilliyə aparan yollar”**

Paşinyanın “Yerevan dialoqu” yalanları...

Bax sah. 5

Modern tədris sistemləri və global integrasiya...

Bax sah. 6

Dublin yəhudisinin odysseyası

Bax sah. 7

Kəngərliyə 4-cü köç...

Bax sah. 8

Qorxunu qovan qorxu...

Bax sah. 8

Büdcə xərclərinin icrasında müsbət dinamika...

Hesablama Palatası (HP) “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə rəy verib. Rəyde bildirilir ki, ötən il ölkə iqtisadiyyatında qeydə alınan müsbət dinamika fiskal yığımlarda əhəmiyyətli artımları təmin edib. İqtisadiyyatın artımında əsas qeyri-neft-qaz sektoru aparıcı mövqə tutub, qeyri-neft-qaz sektoruna daxil olan bütün sahələrdə real artım müşahidə edilib, müvafiq dövr üzrə əksər strateji hədəflərə nail olunub. Qeyri-neft-qaz sahələrində 85 milyard 712,4 milyon manatlıq əlavə dəyər yaradılıb ki, bu da əvvəlki ilə nisbətə 6,2 faiz artım deməkdir.

Qeyri-neft-qaz sahələrinin hər biri üzrə real ifadədə artım qeydə alınıb, əsas töhfə isə nəqliyyat, digər xidmətlər və tikinti sahələrindən formalaşıb. Əsas artım mənbələri əsasən dövlət idarəetməsi və müdafiə, həmçinin daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və kommersiya fəaliyyəti hesabına təmin olunub. Nəticədə iqtisadi artım mənbələri dövlət büdcəsinin fiskal yığımlarının da böyüməsini təmin edib. Fiskal orqanlar tərəfindən büdcəyə ödənilən vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat olub ki, bu da təsdiq edilmiş illik proqnozu 2,1 faiz üstələyib. Nəticədə vahid xəzinə hesabında sərbəst qalıq 1 milyard 837,8 milyon manat təşkil edib.

2024-cü ildə ölkəmizdə investisiya aktivliyi müşahidə edilib ki, bu prosesdə dövlətin sərmayə fəallığı xüsusi rol oynayıb. Hesabat ilində dövlət investisiyaları nominal ifadədə 10,1 faiz artıb. 21 milyard 435,1 milyon manata bərabər olan əsas kapitala yatırılan investisiyaların çəkisində dövlət sektorunun payı 61,1 faizə yüksəlib. Dövlət investisiyalarının artımı tikinti sektorunda əlavə dəyərin artımına təkan verib, bu sektor iqtisadi artıma yüksək töhfəsi ilə seçilib. Ümumilikdə, əsas kapitala investisiyaların müxtəlif qruplar üzrə bölgüsünün təhlili qeyri-neft-qaz sektorunun, daxili investisiyaların...

Bax sah. 5



Bax sah. 7

**NATO
ölkələri
müdafiə
xərclərini
artırmasa...**

**Aİ
yeni
“USAID
mexanizmi”
axtarışında...**

Bax sah. 7



Azərbaycan tarixinin Laçın dövrü

Prezident İlham Əliyev Laçın rayonuna səfər edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də "LATİFA" Laçın tikis fabrikinin açılışında iştirak edib. AZƏRTAC bildirir ki, "Bakı Abadlıq Xidməti" MMC-nin baş direktoru Bünyad Qasimov dövlətimizin başçısı İlham Əliyevə fabrik barədə məlumat verib. Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş "Laçın Aqro-Sənaye Parkı" fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir. Bildirilib ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri "LATİFA" Laçın tikis



fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.

Prezident İlham Əliyev "PIRSHAGHI" ayaqqabı fabrikinin Laçın filialının açılışında da iştirak edib. "Laçın Aqro-Sənaye Parkı"nda işə başlayan müəssisələrdən biri olan və ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündə



dir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək.

Dövlət başçısı Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında da iştirak edib. "Azərişiq" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, burada hər birinin gücü 1600 kVA olan iki ədəd güc trans-



formatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 kV-luq və 0,4 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin elektrik təchizatı üçün "Laçın" yarımstansiyasından 4,8 km uzunluğunda ikidövrəli elektrik verilişi xətləri çəkilib. Burada quraşdırılan müasir avadanlıq bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edir ki, bu isə öz növbəsində şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına şərait yaradır.

Prezident İlham Əliyev mayın 27-də Laçın kanat yolunun təməlini qoyub. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına görülməli işlər barədə məlumat verdi. Qeyd olunub ki, Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 səfərinə xidmət edə biləcək. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.

Dövlət başçısı Laçında "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) "Aşağı Maliböyli" və "Mirik" su elektrik stansiyalarının (SES) da açılışında iştirak edib. "AzərEnerji" ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına əvvəlcə Qarabağ və Şərqi Zəngəzür iqtisadi rayonlarında hidroyaşıl enerji layihələri barədə məlumat verib. Bildirilib ki, "Aşağı Maliböyli" və "Mirik" su elektrik stansiyaları Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Maliböyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə "Aşağı Maliböyli" və 3,5 MVt gücündə "Mirik" su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sistemində inteqrasiya olunub. "Aşağı Maliböyli" və "Mirik" SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosfərə atılmasının qarşısını alacaq. Yeni istismara verilən stansiyalarda Laçın rayonunun sakinləri çalışacaqlar. Prezident İlham Əliyev "Aşağı Maliböyli" və "Mirik" su elektrik stansiyalarını işə salıb.

Prezident İlham Əliyev Laçın rayonunun Zerti kəndində "Laçın" İstirahət Kompleksinin açılışında iştirak edib. Azərbaycan Respublikası Prez-



dentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, ərazisi 11,2 hektar və ümumi sahəsi 42 min kvadratmetr olan "Laçın" İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək. İstirahət kompleksində işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir



avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, 100 nəfərlik konfrans zalı və toplantı otağı yaradılıb. Bu istirahət məkanında 174 nəfər işlə təmin olunub ki, onlardan da 122-si Laçın, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir.

Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub. Buradakı otaqlarda rəqs və digər dərəcələr fəaliyyət göstərəcək. Sonra Prezident İlham Əliyev Bəylik kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub. Tamamilə yenidən tikilən kəndə ümumilikdə 90 ailə - 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır. Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təminatlı müxtəlif müəssisələr tikilib, kənd daxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib. Dövlət başçısı sakinləri kəndin bərpa olunması, eyni zamanda, Müstəqillik Günü münasibətilə təbrik edib. Ölkə başçısı bildirib: "Gözlə evlər, yollar, elektrik enerjisi, təbii qaz, su, həyotəyən sahə, yəni, yaşamaq üçün, çalışmaq üçün bütün imkanlar var. Bələ gözəl, təbii şəraitdə yaşamaq, özü də öz torpağında yaşamaq, əlbəttə, əminəm ki, sizin üçün çox xoşdur. Bu, böyük xoşbəxtlikdir. Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndləri yenidən qurdu. Bəylik kəndi də ermənilər tərəfindən yerləşdirilmişdi. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır. Buna yaxın, sizin qonşu kəndiniz vaxtilə bir kənd olub, Sus kəndi, o tərəfdə Zabux, Laçın şəhər. İndi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmiş və işlər davam etdirilir. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar. Azad edilmiş ərazilərdə bu günə qədər 40-43 min adam yaşayır, çalışır, ali məktəbdə oxuyur. Bildiyiniz kimi, o vaxt Laçın rayonunu kiçik bir hissəsi döyüş meydanında azad edilmişdi, cənub hissəsi. Ancaq əsas hissə Ermənistanın təslim olunmasından sonra azad edildi, bir güllə atılmadan. Həm Laçının əksər hissəsi, Kəlbəcər, Ağdamın böyük hissəsi Ermənistan tərəfindən məcburən bizə qaytarılmışdır və ondan bu yana Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmağa başlamışdır. May ayı sizin üçün ikiqat bayram ayı olacaq - həm müstəqillik bayramı, həm də Böyliyə qayıtdığımız gün. Amma may ayı laçınlılar üçün faciəvi ay olmuşdur. Məhz may ayında Laçın işğala məruz qaldı, Şuşa işğalından 10 gün sonra. Bu, böyük bir faciə idi, böyük bir bəla idi həm sizin üçün, həm də bütün ölkəmiz üçün. Çünki məhz Laçının işğal altına düşməsi müharibədə ondan sonrakı uğursuzluqlarımızın təməlini qoydu. Çünki o vaxtkı Dağlıq Qarabağ bölgəsi coğrafi nöqteyi-nəzərdən Ermənistanla birləşdi. Mənfur Laçın dəhlizi açıldı, hansı ki, indi yoxdur. Artıq uzun illərin Laçın-Xankəndi yolu var. Laçın dəhlizi tarixdə qaldı.

Bilirsiniz, o vaxt o dövrü yaşayan insanlar yaxşı bilir ki, Azərbaycanda

Prezidenti təbrik edirlər...



28 May Müstəqillik Günü münasibətilə ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təsisatların rəhbərləri, dünyada tanınan ictimai-siyasi xadimlər Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirlər. Bayram münasibətilə Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, İspaniyanın Kralı VI Felipe, Koreya Respublikası Prezidentinin səlahiyyətə icra edən, Baş nazirin müavini və təhsil naziri Li Cu Ho, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, İtaliya Respublikasının Prezidenti Sergio Mattarella, Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmən, Xorvatiya Respublikasının Prezidenti Zoran Milanović, Tailandın Kralı Maha Vajiralongkorn, Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Siljanovska-Davkova, Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markos, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikov, ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer, Rusiya Federasiyasının Qaraçay-Çerkəz Respublikasının başçısı Rəşid Temrezov, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan, Rusiyanın "SAFMAR Qrupu" Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev, İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqadan və İsmail Serageldin dövlət başçısına məktub ünvanlayıblar.



hakimiyyət uğrunda mübarizə gedirdi. O vaxt hakimiyyətə atan AXC-Müsavat cütüylə xəyanət, satqınlıq etmişdir və torpaqlarımızın işğal altına düşməsində onların böyük mənfur payı var. Məhz Laçın işğala məruz qaldıqdan bir ay sonra onlar öz isteklərinə nail olub hakimiyyətə gəldilər, o da



ölkəmiz üçün böyük bəlaya gətirib çıxarmışdır. Hakimiyyətə gəlmək üçün torpaqları satmaq, düşməyə təhvil vermək böyük cinayətdir, böyük xəyanətdir, satqınlıqdır, qorxaqlıqdır. Amma o, artıq tarixdə qaldı. O tariximizin qara səhifəsi çoxdan bağlandı. Azərbaycan bu gün bütün ərazisində öz suverenliyini bərpa edib. May ayı bundan sonra ancaq sizin üçün, bizim hamı-



mız üçün bayram ayı kimi olacaqdır".

Prezident İlham Əliyev bildirib ki, indi bizim gözəl tarixlərimiz var, gözəl bayramlarımız var: "18 may - Laçının işğal günü, 8 may - Şuşanın işğal günü, onlar artıq tarixdə qaldı. Siz yaxşı bilirsiniz ki, işğal dövründə laçınlılar, şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qeyd edirdilər. Bu, hər il onların dərindən dərd əlavə edirdi, amma artıq o günlər yoxdur. Bizim indi 8 Noyabr günümüz var - Zəfər Günü, bizim 26 Avqust günümüz var - Laçının azad olunması günü və Laçının Günü kimi qeyd olunur. 23 Aprel var - o vaxt ki, Laçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və bizim sərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük. Təbii ki, 20 Sentyabr - bu da bizim böyük Zəfər günümüzdür. Birgünlük antiterror əməliyyatı nəticəsində separatizmin kökü kəsildi, Ermənistan ordusu tam təslim oldu. Artıq yeni dövr başlamışdır və bütün dünya bununla hesablaşmağa məcbur oldu. Baxmayaraq ki, hələ həm İkinci Qarabağ müharibəsi zamanı və müharibədən sonra, 2023-cü ilin sentyabr ayına qədər müxtəlif xarici dairələrdən müxtəlif məkrli təşəbbüslər irəli sürülürdü. Heç birinin əhəmiyyəti olmadı. Çünki dediyiniz kimi, "Dəmir yumruq" yerindədir. Sizi təbrik edirəm, xoşbəxt yaşayın".

Sakinlər dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Sakinlərə evlərin açarları təqdim olunub. Prezident İlham Əliyev Laçın şəhərində də sakinlərlə görüşüb və onlarla söhbət edib.

Hər şey Laçında başlamışdı... Laçında da bitdi...



Hər şey Laçında başlamışdı. 1992-ci ilin mayın 18-də Laçının Ermənistan tərəfindən işğal edilməsi Qarabağın müvəqqəti də olsa, itirilməsinə səbəb olmuşdu. Ermənilər “Miatsum yolu” saydıqları Laçını işğal etməklə 30 il davam etmiş haqsızlığı yürütmüş, soyqırımlarını həyata keçirmiş, mədəni irsimizin talanmasını, infrastrukturlarımızın dağıdılmasını, kənd və şəhərlərimizin viran edilməsini gerçəkləşdirmişdi...

Hər şey də Laçında bitdi. 2023-cü ilin 23 aprelində Azərbaycan özünün müstəqillik tarixinin ən əhəmiyyətli, ən tarixi və ən vacib addımlarından növbətisini atdı - Laçın yolu üzrə ermənilərin təcridatçı hərəkətlərinin qarşısı alındı, eyni zamanda, ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Mahiyyətinə, xarakterinə, yerləşdiyi coğrafiyaya, əhəmiyyətinə və vacibliyinə görə “BİRİNCİ POST” ünvanı qazanan Laçın dövlət sərhəd buraxılış məntəqəsi Ermənistan, onu dəstəkləyənlər və nəhayət, həmin dövrdə artıq “son günləri”ni yaşayan se-

paratçıları üçün son çağırışa çevrildi... Prezident İlham Əliyev 2023-cü ilin mayın 28-də, Müstəqillik Günündə Laçından İrəvana son xəbərdarlığını etdi: “Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı”.

Bəli, Laçında başlanan “Miatsum” kitabı Laçında da bağlandı. Bu gün, gözəl bir bayramda - Azərbaycanın Müstəqillik Günündə Laçın növbəti dəfə tarixi missiyanın daşıyıcısına çevrilir. Üç qardaş dövlətin başçısı Laçın şəhərindən suverenli-



yimizin, ərazi bütövlüyümüzün daha bir atributunun - Laçın Beynəlxalq Hava Limanının açılışını edir. Tarixən Azərbaycanın sarsılmaz iradəsinin nümunəsi kimi çıxış edən Laçın şəhəri artıq üç qardaş dövlətin - Azərbaycan, Türkiyə və Pakistanın birlik simvoluna çevrilir. Bölgənin lideri Azərbaycan qardaşlığın möhkəmlənməsinə əvəzsiz töhfələr verməkdə davam edir...

“Yeni Azərbaycan”

Məhəmməd Şahbaz Şərif Azərbaycana gəlib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC xəbər verir ki, Laçın Beynəlxalq Hava Limanında ali qonağın şəərəfi-nə fəxri qarovul dəstəsi düzülüb. Pakistanın Baş nazirini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.



Azərbaycanın təcrübəsi örnekdir...

Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri qarşılıqlı dialoq və anlaşma şəraitində yaşayır

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və siqmalarn dağıdılması” mövzusunda ikigünlük beynəlxalq konfransın keçirilməsi Azərbaycanın son illərdə dün-

yada milli-dini-irqi zəmində güclənən mənfi tendensiyalara həssas yanaşmasının növbəti təcəssümüdür. Ölkəmiz davamlı olaraq o mövqedən çıxış edir ki, milli-dini-

irqi fərqlilik insanlar və ölkələr arasında ayrı-ayrı xətlər yaratmamalı və islamofobiya qarşı mübarizədə global həmrəylik gücləndirilməlidir. Prezident İlham Əliyev konf-

rans iştirakçlarına ünvanladığı müraciətin-də dünya ictimaiyyətinin diqqətini böyük narahatçılıq yaradan islamofobiya ilə bağlı aktual məsələlərə yönəldib. Müraciətdə

Bakıda islamofobiya qarşı mübarizə çağırışları

vurğulandığı kimi, ölkəmizdə artıq əhəməvi olaraq təşkil edilən bu vacib tədbir bəşəriyyəti narahat edən islamofobiya probleminə diqqətin artırılmasına xidmət edir.

İslamofobiya dövlət siyasətinə çevriləndə...

Bütün səmavi dinlər kimi, İslam da bəşəriyyəti bərabərliyi və humanizmə çağırır. Ancaq təəssüf doğuran haldır ki, bugünkü dünyada hətta dini dəyərlərdən belə manipulyasiya predmeti kimi istifadə olunur. Bunun nəticəsidir ki, islamofobiya son dövrdə global müstəvidə daha qabarıq və sistemətik şəkildə özünü büruzə verir. İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı nifrət və dözümsüzlük, anti-İslam əhvali-ruhiyyəsi gətirdikə böyük vəsət almağa başlayır və daha da kəskinləşir. Son illərdə Yaxın Şərqdə əsasən İslam dininə sitayiş edən insanların yaşadığı coğrafiyalarda kədərli münəqişələr yaşanır, qanlı müharibələr sönümək bilmir. Bu münəqişələrin və müharibələrin ssenariləri isə bir qayda olaraq kənar güclər, islamofob dairələr tərəfindən hazırlanır. Sade, günahsız insanlar aclıqdan, səfələtdən, dağıntılardan xilas olmaq naminə Qərbdə üz tuturlar. Burada isə onların üzünə qapılar bağlanılır.

Dünyada islamofobiyanın coğrafiyası genişləndiyi kimi, onun forma və məzmunu da dəyişir. Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən hərəkətlər, müqəddəs Qurani-Kərimin yandırılması, məscidlərə və ibadət yerlərinə qarşı hücumlar, müsəlman qəbiristanlıqlarının vandalizmə məruz qalması və digər belə hərəkətlər İslam dininə etiqad bəsləyən insanların hissələrini təhqir etməyə yönəlib. Bir sıra hallarda İslam dininə hücumlara “söz azadlığı”, “demokratiya” pərdəsi altında haqq qazandırılmasına cəhdlər göstərilir. Bəzi ölkələrdə İslam dininin müqəddəs simalarının kərikaturalarının qəzet və jurnallarda yerləşdirilməsi, sosial şəbəkələrdə paylaşılması, ictimai yerlərdə anti-İslam tədbirlərinin keçirilməsinə dövlət qurumları tərəfindən rəsmi qaydada icazə verilməsi qəbul edilməzdir. Bu cür ədalətsiz və qərəzli münasibət

müsəlmanların cəmiyyətə inteqrasiya olunmalarına və özlərini onun bərabərhuquqlu üzvü kimi hiss etmələrinə böyük maneə yaradır. Bildirildiyi kimi, vaxtilə qul ticarəti ilə məşğul olan, işğalçılıq və müstəmləkəçilik siyasəti yürüdən, soyqırımları törədən, indi isə özlərini insan hüquqlarının keşiyində duran demokratik ölkələr qismində təqdim edən bəzi ölkələrdə bu gün islamofobiya bir növ dövlət siyasətinə çevrilmişdir. Bu ölkələrdə dünyəvi dəyərlərin müdafiəsi adı altında müsəlmanların hüquqlarını və etiqad azadlığını məhdudlaşdıran qanunlar qəbul edilir, onların təhsil almaq, mənzilə sahib olmaq, işlə təmin olunmaq və digər hüquqları tapdalanır. “Məyusedici haldır ki, islamofobiya kimi ümumbəşəri belaya və təhlükəyə qarşı nöinki mübarizə aparılmır, hətta bir sıra ölkələrdə onun yayılması təşviq edilir. İslam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hissələrini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarının sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar. Eyni zamanda, Avropa Parlamenti



və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək anti-müsəlman əhvali-ruhiyyəsinə tələq edirlər”, - deyər Prezident İlham Əliyev vurğulayıb.

Erməni vandalizmi...

Müraciətdə Prezident İlham Əliyev ölkəmizin real-lıqlarına da diqqət çəkib. Vurğulandığı kimi, Azərbaycan islamofobiya ilə üzləmiş və bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir. Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsədən dağıdılması və məhv olunmasıdır. İlkən araşdırmalara görə işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər gətirdikə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır. Bundan əlavə, bu ərazilərdə yüz-lərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə təvlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı faktları aşkar edilir. Bu cür həqarət aktları yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hissələrini təhqir edir. Bu kimi faktlara həyəcansız yanaşmaq mümkün deyil. Torpaqlarımızın otuzillik işğalı dövründə xalqımıza qarşı Xo-calı soyqırımı törədilmiş, etnik təmizləmə aparılmış və bunun nəticəsi olaraq bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınımışdır. Ərazilərimizdə milyona yaxın mina basdırılmış, urbisid, kultursid və ekosisid cinayətləri törədilmişdir. Ancaq, əfsuslar olsun ki,

Qərbdə bəzi dairələr sırf dini təəssübəklik və islamofob mövqedən çıxış edərək Ermənistan tərəfindən torpaqlarımızın işğalına göz yummuş, münəqişənin əsl mahiyyətini təhrif etmiş, onu dini zəmində münəqişə kimi təqdim etməyə çalışmışlar.

Laçında görüş...

Mayın 27-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilib. Ölkə rəhbərlərinin nahar əsnasında geniş tərkibdə görüşü də olub.



5-ci ildir ki, Azərbaycan xalqı 28 Mayı qürurla qeyd edir



Bu il mayın 28-də Azərbaycanın müstəqillik tarixinin 107-ci ili tamam olur. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünü və Şərqin ilk demokratik, hüquqi və dünyəvi respublikasını yaradıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni Qanun qəbul edilib. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən həmin Qanuna əsasən, ölkəmizdə mayın 28-i Müstəqillik Günü kimi təntənəli şəkildə qeyd olunur.

23 ay yaşadı...

AXC-nin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir mərhəməni təşkil edir. Onun qısa mövcudluğu ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Azərbaycan vətəndaşlığı institutunun, dövlət atributlarının təsis edilməsi kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. O dövrdə Milli ordu quruldu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. AXC dövründə olduqca müərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qüvvəyə minib. Təəsüf ki, milli dövlətçilik tariximizdə silinməz izlər qoyan AXC 1920 - ci il aprelin 28-də bolşevik istilasının nəticəsi olaraq cəmi 23 aydan sonra süqut etdi.

Əbədi və dönməz müstəqillik...

AXC-nin süqutundan sonra Azərbaycan 70 il ərzində keçmiş itifaqın tərkibində qalmışdır. Ötən əsrin

doxsamıncı illərinin əvvəllərində keçmiş itti-faqlın süqutu ilə Azərbaycan xalqının azadlıq arzularının həyata keçməsinə real zəmin yarandı. Beləliklə, Azərbaycanın Ali Soveti 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiyaya Aktını qəbul edib. Bu, tarixi bir qərar idi. Konstitusiyaya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illəri də bir sıra çətinliklərlə müşayiət olunub, hətta dəyər bilərik ki, müstəqilliyimiz üçün real təhdidlər yaranıb. Belə çətin şəraitdə müstəqilliyin bərpasında və möhkəmlənməsində böyük siyasətçi Heydər Əliyevin müstəsna xidmətləri olub. Müstəqil Azərbaycanın ideoloji və iqtisadi əsasları məhz Ulu öndər tərəfindən yaradılıb.

Azərbaycanın ikinci dəfə müstəqilliyə qovuşmasının əsası məhz Onun söyləri və cəsarəti sayəsində Naxçıvanda qoyulub. Sonrakı mərhələdə isə Heydər Əliyev müstəqilliyimizin qorunmasında və möhkəmləndirilməsində müstəsna missiya yerinə yetirib. O dövrdə AXC - “Müsavat” iqtidarının sərsəstəz rəhbərliyi respublikamızı vətəndaş qarşudurməsi, müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin böhranlı günlərdə xalq son ümidini sınammış oğlu Heydər Əliyevə bağlayaraq təklidli Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsinə tələb etdi. Heydər Əliyev bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi və çətin vəziyyətə düşmüş ölkəyə rəhbərlik etməyə başladı. Onun müdrik və uzaqgörən siyasəti sayəsində müstəqilliyimiz qorundu və möhkəmləndi.

Azərbaycanın möhtəşəm zəfərləri

Heydər Əliyevin əsasını qoyduğu siyasətin sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcılıqla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin qorunmasına və gətirdikə daha da möhkəmlənməsinə güclü təminatdır.

Son 20 ildən artıq müddətdə müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələrə yüksəlib. Ən böyük uğurumuz isə, heç şübhəsiz ki, öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsidir. Bu, Müzəffər Ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı şanlı qələbələr sayəsində mümkün oldu. 5-ci ildir ki, Azərbaycan xalqı 28 Mayı qürurla qeyd edir.

Bu zəfərlər son 200 illik tariximizdən ən böyük qələbələridir və tariximizdə əbədi qalacaqlar.

Mübariz ABDULLAYEV

Dünyada ayrı-seçkiçilik siyasətinin qarşısı alınmalıdır...

Əfsuslar olsun ki, soydaşlarımızın qovulduğu və tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda da xalqımızın zəngin maddi-mənəvi irsini süurlu və planlı şəkildə tamamilə məhv etmək və ya saxtalaşdırmaq, azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini yox etmək siyasəti bu gün də davam etdirilir. Prezident İlham Əliyev bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında İrəvan qazılığının fəaliyyətinin bərpası barədə qərarın qəbul edilməsini tarixi ədalətin təmin olunması, Qərbi Azərbaycanda yerləşən mədəni və dini-mənəvi irsimizin məhv edilməsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan vacib addım kimi dəyərləndirib.

Nə qədər ki, gec deyil dünyada ayrı-seçkiçilik siyasətinin qarşısı alınmalıdır. Azərbaycan da özünün ardıcıl siyasəti və ölkənin çoxkonfessiyalı mühiti ilə buna qətiyyətli çağırış edir. “Məhdud sayda monoetnik ölkə istisna olmaqla, dünya ölkələrinin eksersiyyəti çoxmillətli və çoxkonfessiyalı cəmiyyətlərdən ibarətdir. Bunu nəzərə alaraq müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində yaşaması ölkədə vətəndaş sülhü və vətəndaş həmrəyliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bu sahədə



müsbət təcrübəsi bir sıra ölkələr üçün örnək ola bilər”, - deyər dövlətimizin başçısı vurğulayıb.

Mübariz FEYZİLİ

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və partiyanızın üzvlərinə səmimi təbriklərimi çatdırıram.

Zəngin tarixi irsə və güclü siyasi liderliyə əsaslanan Azərbaycan dövlət quruculuğunu möhkəmləndirməyə, davamlı inkişafı təmin etməyə, xalqın rifahını yüksəltməyə və beynəlxalq arenada mövqeyini gücləndirməyə davam edir.

Qazaxıstan və Azərbaycan dostluq, strateji tərəfdaşlıq və ortaqlıq əlaqələri sıx bağlıdır. Ölkələrimiz ikitərəfli və çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq edir, ticarət və iqtisadiyyat, mədəniyyət və humanitar məsələlər, eləcə də nəqliyyat və logistika sahələrində işbirliyini gücləndirir.

Partiyalarımız arasında əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm veririk. Əminik ki, partiyalararası dialoqun genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi xalqlarımız arasında qarşılıqlı etimadın və anlaşmanın dərinləşməsinə töhfə verəcəkdir.

Bu əlamətdar gündə qardaş Azərbaycan xalqına sülh, sabitlik, firavanlıq və dayanıqlı inkişaf yolunda yeni nailiyyətlər arzulayırıq.

**Hörmətlə,
Daulet Kərimbek,
“AMANAT” Partiyasının icra katibi**



Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

Sizi və bütün qardaş Azərbaycan xalqını ən mühüm dövlət bayramı - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Tacikistan Xalq Demokratik Partiyası adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gün Azərbaycan xalqının möhkəm iradəsinin, milli birliyinin, güclü və firavan dövlət qurmaq əzminin simvoludur. Müstəqillik illərində düşünülmüş və uzaqgörən dövlət siyasəti və Yeni Azərbaycan Partiyasının fəal rolu sayəsində respublikanız sosial-iqtisadi

inkişaf, beynəlxalq nüfuzun yüksəldilməsi və sabitliyin təmin olunmasında mühüm uğurlar əldə etmişdir.

Biz Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq münasibətlərinin müntəzəmi inkişafını, eləcə də partiyalarımız arasında səmərəli dialoq və əməkdaşlığı yüksək qiymətləndiririk. Əminik ki, mövcud möhkəm əlaqələr bundan sonra da xalqlarımız arasında qarşılıqlı anlaşma, etimad və həmrəyliyin güclənməsinə xidmət edəcəkdir.

Yeni Azərbaycan Partiyasına qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına işə sülh, firavanlıq və davamlı tərəqqi arzulayırıq!

**Dərin hörmət və ən xoş arzularla,
Malikşo Nematzoda,
Tacikistan Xalq Demokratik Partiyası
Sədrinin birinci müavini**

“Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar”

Mayın 27-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, YAP Quba rayon təşkilatının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Quba şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, müsəlman Şərqi ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərqi mədəniyyətini ümumi şəkildə birləşdirən yeni dövlət modeli idi. Bu nümunəvi model sonralar dövlət müstəqilliyi əldə etmiş digər cümhuriyyətlər üçün də nümunə oldu.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov isə çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yer tutduğunu vurğulayıb. O, xalqımızın o dövrdə çətin sınaqlarla üz-üzə qaldığını, müstəqilliyə gedən yolda böyük faciələrlə üzləşdiyini diqqətə çatdırıb: “1918-ci ilin mart ayında Qubada və digər bölgələrdə erməni daşnakları tərəfindən törədilən qətlamlar bunun göstəricisidir. Bu gün Quba Soyqırım Memorial Kompleksi tarixi həqiqətləri özündə ifadə



edir”.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında deyib ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan və müasir dövlətçilik tariximizdə önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin milli dövlətçilik ənənələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərfinin mayakı rolunu oynamağı bacardı.

Cümhuriyyətin Azərbaycanın dövlətçilik tarixindəki rolunun daim xatırlandığını, Cümhuriyyət rəhbərlərinin xatirəsinin əziz tutulduğunu diqqətə çatdırıb A.Rəhimzadə deyib: “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə ifadə edib. Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması milli dövlətçilik tariximizə

nin əzəmətli günlərindəndir: “Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin mühüm dövrlərindən biri XIX əsrin sonu - XX əsrin əvvəlləridir. Bu dövrdə ölkəmizin ziyalıları bütün imkanlardan istifadə edərək Azərbaycan xalqının milli mədəniyyətini şüurunun oyanması, maariflənməsi üçün mübarizə aparıblar”.

D.Seyidzadə Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə həyata keçirilən bir sıra mühüm tədbirlər, qəbul edilən qanunlar, Cümhuriyyət qurucularının siyasi fəaliyyəti barədə ətraflı məlumat verib, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin tam həyata keçirə bilmədiyi müstəqillik arzularının Ulu Öndər Heydər Əliyev və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən gerçəkləşdirildiyini diqqətə çatdırıb: “Ulu Öndər Heydər Əliyev müstəqilliyimizi əbədi və sarsılmaz edib. Prezident İlham Əliyev isə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməklə adını milli tariximizə qızıl hərflərlə yazdırıb. Gənclərimizin üzərinə düşən əsas vəzifə isə Ulu Öndər Heydər Əliyev irsini dərinlən öyrənmək, Prezident İlham Əliyevin siyasətini dəstəkləmək və müstəqil dövlətimizi daim qorumaqdır”.



dov isə çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yer tutduğunu vurğulayıb. O, xalqımızın o dövrdə çətin sınaqlarla üz-üzə qaldığını, müstəqilliyə gedən yolda böyük faciələrlə üzləşdiyini diqqətə çatdırıb: “1918-ci ilin mart ayında Qubada və digər bölgələrdə erməni daşnakları tərəfindən törədilən qətlamlar bunun göstəricisidir. Bu gün Quba Soyqırım Memorial Kompleksi tarixi həqiqətləri özündə ifadə

göstərilən diqqət və qayğının bariz nümunəsidir”.

YAP Veteranlar Şurasının sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və realitələri uyğun davam etdirilir.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə isə bildirib ki, 28 May Azərbaycan tarixi-

maqdır”.

İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.

Daha sonra YAP sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim olunub. Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Tədqiqat Mərkəzinin açılışı olub

Mayın 27-də Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) Tədqiqat Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev QHGT Tədqiqat Mərkəzinin gənclərin prioritet və perspektivlərini ön planda saxlayaraq onların global problemlərin həllində mənalı iştirakına mühüm töhfələr verəcəyini qeyd edib. Nazir müavini Qoşulmama Hərəkatına üzv ölkələrin gənc tədqiqatçıların el-

mi-texniki potensialının artırılmasında QHGT Tədqiqat Mərkəzinin vacib rol oynayacağını vurğulayıb.

Sonra BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreeva çıxış edərək dayanıqlı inkişaf sahəsində gənclərin iştirakına yönəlmis bilik və təcrübə mübadiləsinin önəmindən bəhs edib.

QHGT-nin sədri və COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova Tədqiqat Mərkəzinin Qoşulmama Hərəkatı gənclərinin ideyalarını bi-

liyə çevirərək onların səsinin global arenaya çatdırılmasını bənzərsiz bir platforma olacağına inandığını bildirib.

QHGT-nin Beynəlxalq əlaqələr və Tədqiqat Mərkəzi üzrə koordinasiya Səma Bağirovanın moderatorluğu ilə davam edən tədbirdə QHGT-nin fəaliyyət dövrü ərzində həyata keçirdiyi layihələrini əks etdirən videoçarx nümayiş olunub və Tədqiqat Mərkəzinin meneceri Kamilla Məmmədova tərəfindən Mərkəzin əsas istiqamətləri, o cümlədən illik fəaliyyət planı barədə təqdi-

mat verilib.

Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli COP29 tədbirinin davamı olaraq, QHGT-nin Tədqiqat Mərkəzi cari ildə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi və su resurslarının səmərəli idarə olunması sahələrində innovativ yanaşmaları və onların təbii imkanlarını araşdırır. Tədbir çərçivəsində mərkəzin gələcək fəaliyyət istiqamətləri, planlaşdırılan elmi tədqiqatların prioritet sahələri və əməkdaşlıq imkanları da müzakirə olu-

nub. Qonaqlara QHGT-nin nəzdində fəaliyyət göstərən Tədqiqat Mərkəzinin kitabxanası və müxtəlif resursları ilə bağlı məlumat verilib.

Tədbir zamanı, həmçinin Qoşulmama Hərəkatı Gənclər Təşkilatının rəsmi internet sahifəsinin təqdimatı keçirilib. İnternet sahifəsi QHGT-nin fəaliyyət istiqamətləri ilə bağlı dolğun məlumat bazası olmaqla yanaşı, təşkilat barədə yeniliklərin aydın və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edir.

Büdcə xərclərinin icrasında müsbət dinamika...

Hesablama Palatası “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə rəy verib

Hesablama Palatası (HP) “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə rəy verib. Rəydə bildirilir ki, ötən il ölkə iqtisadiyyatında qeydə alınan müsbət dinamika fiskal yığımlarda əhəmiyyətli artımları təmin edib. İqtisadiyyatın artımında əsas qeyri-neft-qaz

sektoru aparıcı mövqə tutub, qeyri-neft-qaz sektoruna daxil olan bütün sahələrdə real artım müşahidə edilib, müvafiq dövr üzrə əksər strateji hədəflərə nail olunub. Qeyri-neft-qaz sahələrində 85 milyard

yər yaradılıb ki, bu da əvvəlki ilə nisbətə 6,2 faiz artım deməkdir.

Qeyri-neft-qaz sahələrinin hər biri üzrə real ifadədə artım qeydə alınıb, əsas töhfə isə nəqliyyat, digər xidmətlər və tikinti sahələrindən formalaşıb. Əsas artım mənbələri əsasən dövlət idarəetməsi və müdafiə, həmçinin daşınmaz

əmlakla əlaqədar əməliyyatlar, icarə və kommersiya fəaliyyəti hesabına təmin olunub. Nəticədə iqtisadi artım mənbələri dövlət büdcəsinin fiskal yığımlarının da böyüməsini təmin edib. Fiskal orqanlar tərəfindən büdcəyə ödənilən vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat olub ki, bu da təsdiq edilmiş illik proqnozu 2,1 faiz üstələyib. Nəticədə vahid xəzinə hesabında sərbəst qalığı 1 milyard 837,8 milyon manat təşkil edib.

2024-cü ildə ölkəmizdə investisiya aktivliyi müşahidə edilib ki, bu prosesdə dövlətin sərmayə fəallığı xüsusi rol oynayıb. Hesabat ilində dövlət investisiyaları nominal ifadədə 10,1 faiz artıb. 21 milyard 435,1 milyon manata bərabər olan əsas kapitalla yatırılan investisiyaların çəkisində dövlət sektorunun payı 61,1 faizə yüksəlib. Dövlət investisiyalarının artımı tikinti sektorunda əlavə dəyərin artımına təkan verib, bu sektor iqtisadi artıma yüksək töhfəsi ilə seçilib. Ümumilikdə, əsas kapitalla investisiyaların müxtəlif qruplar üzrə bölgüsünün təhlili qeyri-neft-qaz sektorunun, daxili investisiyaların və dövlət sektorunun investisiyalara töhfə verməsi fonunda neft-qaz sektoru, xarici investisiyaların və qeyri-dövlət sektorunun investisiyalara azaldıcı təsir etdiyini göstərib.

Ötən il 21,4 milyard manat investisiya qoyulub


Yeri gəlmişkən, ötən il ölkənin ali iqtisadi prioritet sənədlərindən biri olan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”nın maliyyə təminatı üçün 6 milyard 390 milyon manat vəsait sərf olunub. Vəsaitin əhəmiyyətli hissəsini əsaslı xərclər təşkil edib.

Ötən il 21,4 milyard manat investisiya qoyulub

Dövlət qurumları öz vəsaitləri ilə azad ərazilərdəki quruculuğa töhfə verir

2024-cü ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsi vəsaiti ilə yanaşı, müvafiq dövlət qurumlarının vəsaitlərindən də istifadə edilib. Təhlillər göstərir ki, bəzi hallarda işğaldan azad olunmuş ərazilərdə qeyri-büdcə təşkilatlarının vəsaitləri hesabına həyata keçirilən işlərə bəzi layihələrin, habelə şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində görülən işlərin maliyyələşməsi üçün ayrılan xərclər üzrə optimallaşdırma işlərinin aparılması ilə dövlət büdcəsinin vəsaitləri üzrə qənaətilik prinsiplərinə üstünlük verilib. Ötən ilin sonuna işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ümumilikdə, 6 sifarişçi üzrə 59 layihəyə digər mənbələrdən 491,7 milyon manat maliyyələşdirilib.

2024-cü ildə Azərbaycanla büdcə qaydasının komponenti olan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti ortamüddətli dövr üçün müəyyən edilmiş hədd daxilində olub və əvvəlki ilə müqayisədə azalıb. Büdcə qaydasının ikinci komponenti olan dövlət borcunun ÜDM-ə nisbətinə də riayət edilib, 2024-cü il üzrə dövlət borcunun ümumi məbləği 27 milyard 380 milyon manat olmaqla ÜDM-ə nisbətə 21,7 faiz təşkil edib. Bu, müəyyən edilmiş hədəf göstəricisindən 8,3 faiz bəndi, əvvəlki ilə müqayisədə isə 0,1 faiz bəndi azdır. Müvafiq göstəricinin əvvəlki ilə müqayisədə azalması ÜDM-in artımı ilə



Dövlət borcunun ÜDM-ə nisbəti azalıb

2024-cü ildə Azərbaycanla büdcə qaydasının komponenti olan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti ortamüddətli dövr üçün müəyyən edilmiş hədd daxilində olub və əvvəlki ilə müqayisədə azalıb. Büdcə qaydasının ikinci komponenti olan dövlət borcunun ÜDM-ə nisbətinə də riayət edilib, 2024-cü il üzrə dövlət borcunun ümumi məbləği 27 milyard 380 milyon manat olmaqla ÜDM-ə nisbətə 21,7 faiz təşkil edib. Bu, müəyyən edilmiş hədəf göstəricisindən 8,3 faiz bəndi, əvvəlki ilə müqayisədə isə 0,1 faiz bəndi azdır. Müvafiq göstəricinin əvvəlki ilə müqayisədə azalması ÜDM-in artımı ilə

əlaqəli olub, dövlət borcunun məbləğində isə 529,8 milyon manat artım izlənilib. ÜDM-dəki nominal artım tamamilə qeyri-neft-qaz sahəsindən, dövlət borcundakı artım isə daxili dövlət borcundan formalaşıb. Hesabat ilində xarici dövlət borcu 2 milyard 263,5 milyon manat azalıb.



Maliyyə naziri Sahil Babayev bildirib ki, ötən il büdcə xərclərinin icrası müsbət

Valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib

dinamika ilə aparılıb. Milli valyutanın sabitliyi qorunub saxlanılıb, eyni zamanda, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm irəliləyişlər qeydə alınıb. Cari ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib. Bu göstərici ölkənin maliyyə dayanıqlığını və iqtisadi müstəqilliyini nümayiş etdirir.

Dövlətin ehtiyatlarının artması və fiskal intizamın qo-

runması ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidənqurma işləri davam etdirilib, müdafiə sahəsində vacib işlər həyata keçirilməklə bütövlükdə, iqtisadi sabitlik təmin olunub. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır və bu, ölkənin gələcək maliyyə dayanıqlılığını gücləndirəcək əsas amillərdən biridir.

E.CƏFƏRLİ

Paşinyanın “Yerevan dialoqu” yalanları...

Azərbaycanın şərtləri sülhə maneə deyil, legitim addımlardır

Azərbaycan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün fəal təşəbbüslərlə çıxış edir. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra bunun üçün real zəmin mövcuddur. Əlbəttə, hazırkı şəraitdə Cənubi Qafqazın konfrantasiya yox, əməkdaşlıq məkanına çevrilməsində münbit şərait yaranıb. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan regionda yeni reallıqların müəllifidir. Məhz yeni reallıqlar da bölgədə sülh və əməkdaşlıq imkanlarını təşviq edir. İndiyədək bu imkanın olmaması Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlaması idi. Artıq Azərbaycan öz gücünə işğala son qoyub və Ermənistanı da sülh sazişi imzalamacağı təklif edib. Bu ilin mart ayında isə tərəflər sülh sazişinin mətninin tam razılaşdırıldığını elan ediblər.

Paşinyan sülh yox, qarşিদurma tərəfdarıdır

Xüsusi vurğulanmalıdır ki, bu razılaşma məhz Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar nəticəsində əldə edilib. Halbuki beynəlxalq aktorlar - Rusiya, Avropa İttifaqı və ABŞ da tərəflər arasında münasibətlərin normalaşdırılması üçün vasitəçilik edirdilər. Amma onların vasitəçiliyi nəticə vermədi, hər iki ölkə birbaşa danışıqlara üstünlük verərək müsbət nəticəyə nail oldular. Ötən ilin may ayında Azərbaycan və Ermənistan birbaşa danışıqlar sayəsində sərhədlərin delimitasiya və demarkasiyası məsələsində razılığa gəldilər. Bu razılıq nəticəsində Azərbaycanın Qazax rayonunun işğal altında olan 4 kəndi dinc yolla geri qaytarıldı. Eləcə də iki ölkə arasında dövlət sərhəddinin 13 kilometrlik hissəsi rəsmi olaraq müəyyən olub.

Təbii ki, bütün bunlar sülh sazişinin imzalanması üçün də yaxşı zəmin yaradır. Ermənistan Azərbaycanla haqlı olaraq irəli sürdüyü iki şərti (Ermənistan konstitusiyasında dəyişikliklər və ATƏT-in Minsk qrupunun ləğvi) yerinə yetirdikdən sonra sülh sazişini imzalamaq üçün heç bir maneə qalmayacaq. Növbəti mərhələ isə Cənubi Qafqaz üçün yeni perspektivlər açacaq. Lakin rəsmi İrəvan sülh tərəfdarı olduğunu bəyan etsə də, Azərbaycanın haqlı tələblərini yerinə yetirmək istəmir. Bugün-

XİN: Ermənistan manipulyasiya ilə məşğuldur

Rəsmi Bakının N.Paşinyanın iddialarına cavabı özünü çox göz-lətməyib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacıadə bildirib ki, Paşinyanın “İrəvan dialoqu” tədbiri zamanı təkrarladığı mövqə, Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığı nümayiş etdirməklə yanaşı, bu ölkənin sülhə sadıqlığı ilə bağlı sualları doğrurur. Onun sözlərinə görə, Minsk qrupunun rəsmi olaraq ləğvi



“Qərbi Azərbaycan” adlandırmağa başlayıb” deməklə öz iddialarına “haqq qazandırmaq” istəyib. Konstitusiyada dəyişikliklərinə gəlməyə, Paşinyan yenə də guya bu sənəddə Azərbaycana qarşı ərazi iddialarının olmadığını söyləyib.

barədə çağırışları heçə sayaraq, bunun sülh müqaviləsi ilə əlaqələndirilməsi, Ermənistanın regional reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaranır. A.Hacıadə qeyd edib ki,

Minsk qrupunun fəaliyyət sahəsi olan münasibət həll olduğuna görə, Azərbaycan haqlı olaraq bu qrupun ləğvinə tələb edib: “Bu addımın təxirə salınması Ermənistanın niyyətləri barədə şübhələr artırır. Azərbaycan və Ermənistan arasındakı münasibət Azərbaycan ərazilərinin Ermənistanın 30 illik işğalından azad edilməsi ilə başa çatdırılma baxmayaraq, Minsk qrupunun buraxılmasının



“Azərbaycan-Ermənistan münasibətini Azərbaycan ərazisində bağlamaq və onu Ermənistanın suveren ərazisinə keçirmək” məqsədi daşıdığı iddiası tamamilə manipulyasiyadır. Ermənistan belə bir mövqə ilə münasibətin bitmədiyini və Minsk qrupunun saxlanılması olduğuna işarə edir”.

Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzudur

XİN rəsmisi vurğulayıb ki, Paşinyanın Qərbi Azərbaycan barədə fikirləri faktların təhrif edilməsi və demək olar ki, Ermənistan əhalisinin əksəriyyətini təşkil etmiş azərbaycanlıların ayrılmasız hüquqlarının açıq şəkildə

inkar edilməsidir: “Qərbi Azərbaycan məsələsinə dair istinadlar ərazi iddiaları kimi qəbul edilməməlidir. Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzudur və Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək məqsədi daşıyır”.

Kommunikasiya marşrutlarının açılması məsələsinə gəldikdə, A.Hacıadə deyib ki, Azərbaycanın maneəsiz tranzit barədə mövqeyi regional əməkdaşlıq və iqtisadi integrasiya ilə uyğundur və heç bir şəkildə Ermənistanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilməz: “Ermənistanın müqaviməti və mürəkkəb tranzit marşrutları təklif etməsi irəliləyiş ləngidir və regional əməkdaşlığın əhəmiyyəti haqqında bəyanatlara ziddir. Davamlı sülhə nail olmaq üçün Ermənistan öz konstitusiyasında ərazi iddialarını aradan qaldırmaqla müvafiq dəyişiklik etməli və Minsk qrupunun heç bir şərt olmadan buraxılmasını dəstəkləməlidir. Azərbaycanın şərtləri maneələr deyil, regional sülh və sabitliyi təmin etmək üçün legitim addımlardır”.

Nardar BAYRAMLI

Modern tədris sistemləri və global integrasiya...

AzMIU-nun 50 ildə formalaşan təcrübəsi



Akif Qasimov: Növbəti tədris ilində daha 5 ixtisasın beynəlxalq akkreditasiyadan keçirilməsi planlaşdırılır

Son onillikdə global təhsil sistemində mühüm dəyişikliklər baş vermişdir. Dünyanın aparıcı universitetləri yeni metodikaların tətbiqi və innovativ yanaşmalarla tədris prosesini daha səmərəli və nəticəyönlü etmək üçün davamlı olaraq islahatlar həyata keçirirlər. Rəqəmsallaşma, fərdiləşdirilmiş öyrənmə, interaktiv dərslər metodları və beynəlxalq əməkdaşlıqlar təhsil sahəsində rəqabət qabiliyyətini artıran əsas istiqamətlərdir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMIU) də bu global dəyişikliklərə çevik reaksiya verərək, tədris prosesini müasir standartlara uyğunlaşdırmaq və beynəlxalq təhsil mühitinə integrasiya etmək istiqamətində ardıcıl addımlar atır. Bu il universitetin 50 illik yubileyi münasibətilə həyata keçirilən islahatlar daha da sürətlənmiş, tədris prosesinin modernləşdirilməsi və tədris metodlarının yenilənməsi istiqamətində bir sıra mühüm layihələr reallaşdırılmışdır.

Bu gün biz AzMIU-nun tədris işləri üzrə prorektor, professor Akif Qasimovla universitetin müasir təhsil sistemlərinə integrasiyası, aparıcı universitetlərlə əməkdaşlıq və həyata keçirilən islahatlar barədə söhbət edəcəyik.

- Akif müəllim, ilk olaraq AzMIU-nun 50 illik yubileyi münasibətilə həyata keçirilən islahatlar və onların tədris prosesinə təsiri barədə məlumat verərdiniz.

- Əsaslı Ulu öndər Heydər Əliyev tərəfindən 1975-ci ildə qoyulmuş və Respublikamızın inşaat sektoruna yüksək ixtisaslı kadrlar hazırlayan universitetimiz bu il öz yarımlıq əsrlik yubileyini keçirməyə hazırlaşır. Doğrudur, Respublikamızda inşaat və memarlıq eliminin əsası 1920-ci ildə Bakıda Politeknik İnstitutunun yaradılması ilə qoyulmuşdur. Ayrıca ali təhsil ocağı kimi fəaliyyətə isə tam 50 il sonra başlanılıb. Qeyd edək ki, elm və təhsil sahəsində qazanılan uğurlar ümummilli lider Heydər Əliyevin ölkəmizdə müəyyənləşdirdiyi təhsil strategiyası ilə sıx bağlıdır. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı ilə universitetin maddi-texniki bazasının gücləndirilməsi, burada müasir təhsil mühitinin yaradılması ilə yüksək ixtisaslı mütəxəssislərin hazırlığına əlverişli zəmin yaratmışdır. AzMIU-nun 50 illik yubileyi təkcə tariximizin əlamətdar bir mərhələsi deyil, həm də universitetimizin rektoru, professor Gülçöhrə Məmmədovanın rəhbərliyi ilə tədris prosesinin modernləşdirilməsi və beynəlxalq təhsil məkanına integrasiya istiqamətində böyük addımların atıldığı bir dövr oldu. Bu yubiley çərçivəsində həyata keçirilən islahatlar

simvolik əhəmiyyət daşımaqla yanaşı, universitetin inkişaf strategiyasının davamı kimi qiymətləndirilməlidir.

Bu gün qürurla qeyd edə bilərik ki, AzMIU tarixində ən çox tələbə sayına çataraq 13,500-dən çox gənci öz təhsil ailəsinə cəlb edib. Bu nailiyyət universitetimizin düzgün yolda olduğunu, ixtisaslarımızın rəqabətə davamlı olduğunu və tədrisin keyfiyyətinin yüksək səviyyədə təmin edildiyini bir daha sübut edir.

Əlbəttə ki, islahatlar yalnız bunlarla kifayətlənmir. Biz hər il müasir tələblərə uyğun tədris prosesini təkmilləşdirmək və dünya təhsil məkanına daha sıx integrasiya etmək üçün yorulmadan çalışırıq. Bu il isə 50 illik yubileyin yaratdığı xüsusi stimula sayəsində həyata keçirilən layihələr həm də tarixi əhəmiyyət daşıyır.

AzMIU-nun təhsil sisteminin global standartlara uyğunlaşdırılması istiqamətində Türkiyə universitetləri vasitəsilə və birbaşa Qərb ali təhsil sistemində integrasiya istiqamətində ciddi işlər görürük. Bu prosesin əsas məqsədi müəllimlərin bilik səviyyəsini və öyrətmə vərdişlərini daha da yüksəltməkdir. Bu istiqamətdə davamlı təlimlər və beynəlxalq təcrübə mübadiləsi həyata keçirilir.

Eyni zamanda, universitetimizin ixtisaslarının beynəlxalq akkreditasiyadan keçməsi bizim üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə qeyd etmək istərdim ki, AzMIU-nun Memarlıq fakültəsi növbəti müddətə nüfuzlu RİBA akkreditasiyasından, İnşaat fakültəsinin "İnşaat mühəndisliyi" ixtisası bakalavriyat və magistratura səviyyələrində və Nəqliyyat fakültələrinin "Nəqliyyat tikintisi mühəndisliyi" ixtisası isə İAAR-ın akkreditasiyasından uğurla keçib. Bu uğurlar, beynəlxalq səviyyədə tədris keyfiyyətinin tanınmasının bir göstəricisidir. Növbəti tədris ilində isə daha 5 ixtisasın beynəlxalq akkreditasiyadan keçirilməsi planlaşdırılır.

Tədris prosesində qiymətləndirmə sistemini də təkmilləşdiririk. Hazırda daha individual yanaşmaya keçid üzərində çalışırıq ki, hər bir tələbənin fərdi potensialını daha yaxşı dəyərləndirə bilək. Bu da tədrisin keyfiyyətinin artırılması və tələbəyə önlü yanaşmanın gücləndirilməsi baxımından çox vacibdir.

Bütün bu islahatlar AzMIU-nun müasir dövrün tələblərinə cavab verən və beynəlxalq təhsil mühitində öz mövqeyini möhkəmləndirən bir ali təhsil ocağına çevrilməsində xidmət edir.

- Hazırda dünyanın aparıcı universitetlərində tətbiq olunan müasir tədris metodları hansılardır və AzMIU bu təcrübələri necə mənimsəyir?

- Dünyanın aparıcı universitetləri,

xüsusilə memarlıq, inşaat və mühəndislik ixtisasları üzrə, müasir tədris metodlarını daim təkmilləşdirərək, tələbələrə daha interaktiv və təcrübəyə əsaslanan öyrənmə mühiti yaradırlar. Məsələn, ABŞ-ın Massachusetts Texnologiya İnstitutu (MIT) və Stanford Universiteti kimi qabaqcıl təhsil ocaqları Layihə Əsaslı Öyrənmə ("Project-Based Learning") və Problem Əsaslı Öyrənmə ("Problem-Based Learning") yanaşmalarını geniş tətbiq edirlər. Bu metodlar tələbələrə real layihələr üzərində işləmək və kompleks problemləri həll etmək bacarığı qazandırır.

Memarlıq yönümlü ixtisasların tədrisində London Universitet Kolleci (UCL) və Delft Texniki Universiteti (TU Delft) tələbələrin yaradıcılığını və tənqidi düşünmə qabiliyyətini inkişaf etdirmək üçün rəqəmsal modelləşdirmə və virtual realiti texnologiyalarından geniş istifadə edirlər. Bu yanaşma tələbələrə müasir dizayn alətləri ilə işləmək və layihələri daha realist və innovativ formada təqdim etmək imkanı verir.

İnşaat mühəndisliyi sahəsində isə Zürix Texnologiya İnstitutu (ETH Zurich) və Kaliforniya Texnologiya İnstitutu (Caltech) kimi universitetlərdə süni intellekt, böyük verilənlər ("Big Data") və tikinti məlumatlarının modelləşdirilməsi (BIM) tədris prosesinə uğurla integrasiya olunub. Bu, tələbələrə müasir mühəndislik problemlərini rəqəmsal texnologiyaların köməyi ilə həll etmə bacarığı qazandırır.

AzMIU olaraq, biz də bu qabaqcıl təcrübələri diqqətlə öyrənir və tədris prosesimizdə tətbiq etmək üçün bir sıra işlər görürük. Xüsusilə, memarlıq və inşaat sahəsində rəqəmsal texnologiyaların istifadəsinə böyük önəm veririk. Bu məqsədlə, tədris proqramlarına BIM texnologiyaları, rəqəmsal dizayn və modelləşdirmə dərsləri daxil edilib. Müəllimlərimiz isə mütəmadi olaraq beynəlxalq təlimlərdə iştirak edir, tədris vərdişlərini təkmilləşdirirlər.

Bundan əlavə, tələbələrimizə

bər tutaraq ardıcıl və məqsədyönlü addımlar atırıq.

Hazırda beynəlxalq əlaqələrimizin genişləndirilməsi istiqamətində ciddi işlər görürük. Universitetimizin xarici universitetlərlə əməkdaşlıq dairəsi ildən-ilə böyüyür və hazırda 100-dən çox aktiv əməkdaşlıq etdiyimiz xarici universitet mövcuddur. Bu tərəfdaş universitetlərlə birgə elmi-texniki konfranslar təşkil edir, bilik və təcrübə mübadiləsi aparırıq. Eyni zamanda, müəllim və tələbələrimizin beynəlxalq mübadilə proqramlarında iştirakını təmin edirik ki, bu da tədrisin keyfiyyətini yüksəltmək baxımından böyük əhəmiyyət daşıyır.

Son illərdə xüsusilə ikili diplom müqavilələrinin sayını artırmağa çalışırıq. Ötən ay AzMIU-nun dünyanın aparıcı universitetlərindən biri ilə sayca 9-cu ikili diplom müqaviləsi imzalandı. Bu müqavilələr tələbələrə eyni zamanda həm bizim universitetin diplomunu, həm də nüfuzlu universitetlərin İngiltərənin Vestminster Universitetinin, Türkiyənin İstanbul Texnik Universitetinin, İspaniyanın Koruno Universitetinin, İtaliyanın Milan Politeknik Universitetinin və digərlərinin diplomlarını almaq imkanı yaradır.

Bizim üçün bu əməkdaşlıqlar təkcə diplomların tanınması baxımından deyil, həm də qabaqcıl tədris təcrübəsini mənimsəmək baxımından vacibdir. Məsələn, İnşaat mühəndisliyi ixtisasımız üzrə tədris planı və metodologiya tamamilə İstanbul Texnik Universitetinin müvafiq proqramı ilə eynidir. Bu, tələbələrə eyni zamanda həm bizim universitetlərin tələbələri bizə gəlib iki il ərzində tədris prosesində iştirak edirlər.

Beynəlxalq təhsil layihələri çərçivəsində də fəal iş aparırıq. Müəllim və tələbələrimizin beynəlxalq konfranslarda, global əhəmiyyət kəsb edən platformalarda iştirakını təmin edirik. Bu da AzMIU-nun dün-



ya təhsil arenasında rəqabətə davamlı universitet kimi tanınmasına xidmət edir.

- Müasir tədris prosesində rəqəmsallaşma və onlayn tədris imkanlarının rolu haqqında fikirlərinizi bölüşərdiniz. AzMIU bu sahədə hansı yeniliklər həyata keçirir?

- Müasir tədris prosesində rəqəmsallaşma və onlayn tədris imkanlarının rolu əvəzsizdir. Rəqəmsallaşma günümüzün tələbidir və tədrisin keyfiyyətini artırmaq üçün mühüm alət hesab olunur. Xüsusilə pandemiya dövründə biz bunun əhəmiyyətini daha dərindən dərk etdik və bu istiqamətdə mühüm addımlar atdıq.

AzMIU olaraq, rəqəmsallaşma prosesinə xüsusi diqqət yetiririk. Universitetimizdə elektron universitet sistemi yaradılıb və bu sistem tədris prosesinin idarə olunmasında, sənədləşmə və məlumat mübadiləsində, həmçinin tələbə-müəllim əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır. Bu platforma vasitəsilə tələbələr dərslərini, mühazirə materiallarını və qiymətləndirmə nəticələrini asanlıqla əldə edə bilərlər.

Distant tədris təcrübəmiz də kifayət qədər zəngindir. Artıq uzun müddətdir ki, lazım gələndə ixtisaslar və fənlər üzrə onlayn tədris imkanlarını uğurla həyata keçirirə bilirik. Bununla yanaşı, rəqəmsal transformasiyanı yalnız texniki və texno-

loji baxımdan deyil, həm də fəlsəfi yanaşma kimi mənimsəməyə çalışırıq. Universitet rəhbərliyi rəqəmsal transformasiyanın tədrisə, idarəetməyə və ümumiyyətlə, ali təhsil sistemində gətirə biləcəyi riskləri və imkanları daim dəyərləndirir. Bu baxımdan, rəqəmsallaşmanın idarəetmə proseslərinə integrasiyasını təkmilləşdirir, müəllim və tələbələrimizi rəqəmsal bacarıqlarla təmin etmək üçün müvafiq təlimlər təşkil edirik.

Bilirsiniz, rəqəmsallaşmaya keçid ilk növbədə universitet əməkdaşlarının rəqəmsal bacarıqlarının təkmilləşdirilməsindən keçir və bununla bağlı AzMIU-nun İnformasiya və kommunikasiya texnologiyaları (İKT) mərkəzinin əməkdaşları tərəfindən mütəmadi olaraq treyninglər təşkil edilir.

AzMIU-da rəqəmsallaşmanın davamlı inkişafı üçün texniki infrastrukturunu yeniləyir, müasir proqram təminatları və platformalar tətbiq edirik. Bu da rəqəmsallaşmanın yaratdığı imkanları maksimum dərəcədə dəyərləndirmək və tədrisin keyfiyyətini daha da artırmaq məqsədi daşıyır.

Hesab edirəm ki, gələcəkdə də yeni texnologiyaların mənimsənilməsi və rəqəmsal tədris modellərinin daha geniş tətbiqi prioritetlərimiz arasında olacaq.

- Akif müəllim, təhsil prosesində səmərəliliyi artırmaq üçün gələcəkdə hansı yeniliklər və layihələr planlaşdırılır?

- Universitetimizin rəhbəri mütəmadi olaraq bütün aidiyyəti qurumlar qarşısında həlli vacib mühim məsələlər qoyur. Qoyulan məqsədlərə çatmaq üçün və ilk öncə təhsil prosesində səmərəliliyi artırmaq üçün gələcəkdə bir sıra mühüm yeniliklər və layihələr həyata keçirməyi planlaşdırırıq. Müasir təhsilin tələbləri daim dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşaraq universitetimizin tədris prosesini daha da təkmilləşdirmək niyyətindəyik.

Əvvəla, tədrisin rəqəmsallaşdırılması istiqamətində yeni addımlar atmağı planlaşdırırıq. Elektron universitet platformamızı daha da genişləndirərək, tələbə və müəllimlər üçün daha rahat və interaktiv istifadə imkanları yaradacağıq. Rəqəmsal qiymətləndirmə sistemini təkmilləşdirərək, tələbələrin bilik və bacarıqlarının daha obyektiv dəyərləndirilməsini təmin edəcəyik.

İkili diplom proqramlarının sayını artırmaq və yeni beynəlxalq tərəfdaşlarla əməkdaşlıq qurmaq da prioritetlərimiz arasındadır. Gələcəkdə Avropa və Asiyanın aparıcı universitetləri ilə yeni müqavilələr imzalamayı, tələbə və müəllim mübadiləsini daha da genişləndirməyi planlaşdırırıq. Bu, tələbələrə global təhsil təcrübəsindən faydalanmaq və beynəlxalq əmək bazarında rəqabətə davamlı kadrlar kimi yetişmək imkanı verəcək.

Eyni zamanda, layihə əsaslı öyrənmə metodunu daha da inkişaf etdirməyi hədəfləyirik. Tələbələrimizin real layihələr üzərində işləməsi, sənaye tərəfdaşlarımızla birgə tədqiqatlara cəlb olunması onların praktik biliklərini artıracaq. Bununla yanaşı, startap ekosistemini universitetdə gücləndirmək və innovativ ideyaların dəstəklənməsi üçün yeni texnoparkların yaradılmasını da nəzərdə tuturuq.

Tədris metodikalarının yenilənməsi də diqqət mərkəzindədir. Müəllimlərin pedaqoji bacarıqlarının inkişafı üçün beynəlxalq təlim proqramlarına qatılmasını təmin edəcək, yeni tədris texnologiyalarının tətbiqi ilə bağlı davamlı seminarlar təşkil edəcəyik.

AzMIU-nun gələcək inkişaf strategiyasında tələbələrin fərdi inkişafına daha çox diqqət yetirmək də mühüm yer tutur. Hər bir tələbənin fərdi tədris yolunu müəyyənləşdirmək və onların potensialını maksimum dərəcədə üzə çıxarmaq üçün xüsusi məntəqlər və dəstək proqramları tətbiq edəcəyik.

Bələliklə, yeniliklər və layihələr vasitəsilə tədris prosesini daha çevik, rəqabətə davamlı və müasir dövrün tələblərinə uyğun hala gətirməyi hədəfləyirik.

Yegənə SAHİB

Alyans üzvlərinə xəbərdarlıq...

“NBC News”ün mənbələri onu da deyib ki, yenidən təşkil müəyyən vaxt ala bilər və bu hal büdcə üzərində nəzarət vasitəsilə təbiişübbü bloklamaq iqtidarında olan Konqreslə müzakirə oluna-
caq. Telekanal, həmçinin vurğulayıb ki, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığında (EUCOM) rəhbərlik edən NATO-nun Av-
ropadakı Birlişmiş Silahlı Qüvvələrinin baş komandanı Rusiyanın Ukraynaya qarşı müharibəsində Kiyevin dəstəklənməsində əsas ro-
l oynayır: “Yenidən təşkil planı EUCOM və ABŞ Silahlı Qüvvələri-
nin Afrika Komandanlığının (AFRICOM) Ştutqartda yerləşən bir-
bölməyə birləşdirilməsini, həmçinin Florida ştatında Cənub Ko-
mandanlığının (SOUTHCOM) qərarğahının bağlanmasını və onun
funksiyalarının Şimal Komandanlığına (NORTHCOM) ötürülməsi-
ni nəzərdə tutur. Pentaqonun hesablamalarına görə, bu, ilk ildə 270

“NBC News”ün mənbələri onu da deyib ki, yenidən təşkil müəyyən vaxt ala bilər və bu hal büdcə üzərində nəzarət vasitəsilə təbiişübbü bloklamaq iqtidarında olan Konqreslə müzakirə oluna-
caq. Telekanal, həmçinin vurğulayıb ki, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığında (EUCOM) rəhbərlik edən NATO-nun Av-
ropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Rusiyanın Ukraynaya qarşı müharibəsində Kiyevin dəstəklənməsində əsas ro-
l oynayır: “Yenidən təşkil planı EUCOM və ABŞ Silahlı Qüvvələri-
nin Afrika Komandanlığının (AFRICOM) Ştutqartda yerləşən bir-
bölməyə birləşdirilməsini, həmçinin Florida ştatındakı Cənub Ko-
mandanlığının (SOUTHCOM) qərarğahının bağlanmasını və onun
funksiyalarının Şimal Komandanlığına (NORTHCOM) ötürülməsi-
ni nəzərdə tutur. Pentaqonun hesablamalarına görə, bu, ilk ildə 270

Avropa İttifaqı xarici siyasətini şəxələndirməyi planlaşdırır. Bir çox qərb siyasətçiləri iddia edirlər ki, rəsmi Brüssel özünün yumşaq qüvvə siyasətini formalaşdırmaq niyyətindədir. Son zamanlar Al-nin yüksək rəsmilərinin bir barədə müxtəlif bəyanatları intensiv xarakter alməğa başlayıb. Məsələn, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas jurnalistlərə açıqlamasında bəyan edib ki, Brüssel üçüncü dünya ölkələrində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yerini qismən doldurmaq nəzərdə keçirir və həmin ölkələrdə "demokratiyanın təşviqi" ilə

Məsələ ilə bağlı "Yeni Azərbaycan" qəzetinə fikirlərini bölüşən politoloq Əlimusla İbrahimov qeyd edib ki, Avropa İttifaqının USAID-ə bənzər təşkilat yaratmaq planlaşdırması dünyanın bir çox regionlarında geostrategiya və geosiyasi maraqların genişləndirilmək niyyətindən irəli gəlir. Ekspert deyir ki, AI mərkəzləndirilmiş, strateji dəyərlərə əsaslanan vasitəsilə inkişaf etməkə olan ölkələrdə global mövqədu, təsiri genişləndirməyi hədəfləyir. "AI global səhnədə öz təəkkə qeogitisadi deyil, həmçinin yumsaq güc siyasəti baxımdan daha effektiv şəkildə nümayiş etdirmək istəyir. USAID tipiklik yaradıqları AI geosiyasi aktor rolunu möhkəmləndirmək qədnə güclərlə i rəqəbat aparmaq istəyir", - deyə Ə.İbrahimov vurğulayıb. Ekspert, həmçinin əlavə edib ki, AI-nin yardımçı bir çox qurum və üzv dövlətlər tərəfindən idarə olunur. "Bəzilər də effektiv və səmərəli mexanizmlər deyil. Ögər mərkəzləşmiş agentlik yaradılsay, bu, inkişafə yardım əməliyyatlarını ləşdircək, koordinasiyanı təkmilləşdirəcək və maliyyə yardımının düzgün icra olunmasını təmin edəcək. Eyni zamanda, burada ögər hədəfi pandemiayalar, münəqışələr və ya iqlimləri kimi global böhranlara daha çevik və strateji şəkildə cavab mə potensialı formaləşdırmaqdr".



Bütün bunların fonunda alyansa üzv ölkələr müdafiə xərclərini artırmaq üçün razılığa gəlməyə çalışır. Əks halda, ABŞ Prezidentinin sərt mövqeyi onlar üçün ciddi problemlər yarada bilər.

N.BAYRAMLI

Yunis ABDULLAYEV

Roman Homerin “Odiseya” dastanına parodiya kimi yazılıb. Uliiss - Odiseyin latın dilindəki variantıdır. Yazıçı niyə adın orijinal versiyasını yox, məhz latınca variantını seçib - burası da qoribədir. Homerin poeması kimi bu roman da on səkkiz epizoddan ibarətdir, hər bir fəslin də “Odiseya”nın uyğun qoluyla gizli, örtülü forma-məzmun əlaqəsi var. Əvvəlcə Coys romanın fəsilərinə “Odiseya” nəğmələrinin adını qoysa da, sonradan tədqiqçilərin bu məsələyə həddindən artıq önəm verdiyini, əsərin bir növ “orijinalın” əlavəsinə, sərhəne çevrildiyini, Homer poemasının əsarətinə düşdüyünü görəndə fikrindən daşınıb. Əlbəttə, “Uliiss” tam müstəqil bir əsər. Homer dastanları başda olmaqla bütün Avropa (qismən də dünya) ədəbiyyatıyla nəhəng bir dialoq, bitməz-tükənməz polemikadır. Balzakın “Bəşəri komediya”sı Dantenin “İlahi komediya”sından nə qədər asılıdırsa, Coysun “Uliiss”i də Homerin “Odiseya”sına bir o qədər bağlıdır. Modernizmin bayraqları kimi Coys bütün klassik ədəbiyyata, xüsusən də on doqquzuncu əsr romanına meydan oxuyur, bütün köhnəlmiş kanonları, texnikaları vurub dağıdır, hadisəcilikdən, macəraçılıqdan prinsipial şəkildə uzaq durur. Hadisələr, macəralar qəhrəmanların iç dünyasına köçürülür, ətraf aləm psixoloji aləmin proyeksiyası kimi təqdim olunur (halbuki o özü də yaradıcılığa realist-naturalist ədəbi ənənələrin ardıcılı kimi başlamışdı, onun erkən nəsr təcrübələrinin toplandığı “Dublinlilər” adlı hekayə məcmuəsi bu gün də Mopassan-Çexov gələniyinin davamı kimi nəzərdən keçirilir).

Bununla belə, Coysun yaradıcılığında klassik realizmə xas əlamətlər də var; yazıçı deyirdi ki, əgər bir gün Dublin yer üzündən silinsə, bu şəhəri onun əsərləri əsasında məhəllə-

ardı növbə

Əvvəlki epizodlar nisbətən sadə səpkidə qələmə alınıb, di gəl, roman boyu irəlilədikcə forma-üslub da qəlizləşir. Məsələn, kiçik mətnlərdən ibarət yeddinci fəsil yığcam qəzet oçerkləri, qısa reportajlar stilində, on beşinci fəsil dram əsəri, yəni pyes formasında, on yeddinci fəsil katekizis (dini kitab, xristian dininin başlıca müddəalarının əks olunduğu təlimatlar toplusu) üslubunda, təqribən əlli səhifədən ibarət sonuncu - on səkkizinci fəsilə başdan-ayağa şüur axını texnikasıyla yazılıb, bu, öz düşüncəsinin selində boğulan bir qadının beynindən keçirdiyi fikirlərin ələ gələn, tora düşən qırıntılarıdır, o fəsildə nə durğu işarəsi, nə də böyük hərf - cəmi səkkiz abzaslıq xaosik sərəşmələmə, sayğılama var. Bəzi fəsiləllər, parçalar mənsur şeir, qafiyəli nəsr kimi oxunur, bunu hətta yaxşı törcümdədə də duymaq mümkündür. Bəzi məqamlarda daxili səsəin müəllifinmi, personajınımı səsi olduğu bilinmir. Müəllif haradasa personajların lap yaxınlığındadır, amma onların işinə qarışmır, hadisələri istədiyi səmtə döndərməyə çalışmır. Bu kitabda hər şeyi olduğu kimi gören mütləq göz, haqqın birliyinə, faktın doğruluğuna hökm verən mütləq səs yoxdur - müəllif mütləq sayılan hər şeyə amansız istehzayla yanaşır.



Fəxri Uğurlu


ardı növbəti saylarımızda

6 aylıq abunə - 79,20 AZN
12 aylıq abunə - 158,40 AZN



Bütün bunlar bizi illərlə həsrətimdə olduğumuz Qarabağa qovuşdurur, Böyük Qayıdışı reallaşdırır. Çünki dövlət siyasəti-miz həmin ərəzillərin müasir tələblərə uyğun qurulmasına, əzəli Qarabağ torpaqlarında insanların rahat, fərvan yaşamasına istiqamətlənib. Artıq keçmiş məcburi köçkünlərimizin doğma yurdlarından səsləri eşidilir. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın qayıdacağı nəzərdə tutulur.

qaldırdı.
Beləliklə,
27 ildən
sonra işğal-
dan azad
olunan Ağ-
damda dö-
lət bayrağı-
mız dalğa-
landı.



Sahib

48 ailə - 206 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakin-
lər hərtərəfli dövlət qaygısı ilə
əhatə olunduqlarına görə Prezi-
dent İlham Əliyevə və Birinci

ailə... vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Xatırladaq ki, Kəngərliyə ikinci köç mayın 20-də baş tutub. Həmin gün kəndə 50 ailə -


A. Hacıbəyli çıldağ və onun yaranma səbəblərindən də danışdı: “Qorxu bir həldir və növləri müxtəlifdir. Həmin növlərin bəziləri fərqli xəstəlik və problemlərə gətirib, çıxara bilər. Bu da insanların yaş və xarakterindən, sağlamlıq dərəcəsindən asılıdır. Təbii ki, qədim zamanlarda psixoloq, psixiater, nevrologi xəstəlikləri üzrə mütəxəssislər olmadığı üçün insanlar təbii, sınanmış yollarla qorxu və qorxudan yaranan problemləri aradan qaldırıblar. Çıldağ da bu qədim adətlərdəndir. Onun elmi, tibbi, psixoloji cəhətdən mahiyyəti sadəcə bizdə araşdırılımayıb. Araşdırılısa, şübhəsiz ki, bunun elmi izahı da olmayız”.

İlahiyyətə
qeyd edib ki,
dindəki bəzi h
dislərdə yazıla
müalicə üsulla
rından biri hə
n almaq, biri də
çılada kimi va
gün qan almağı
ə təqdir edir.
arda yaraları ist
qan axınının
Çılada zamanı
üsullarla qorxar
dır”.


Yeganə BAYRAMOVA

Nəriman Rəsulov, Məcnun Rəsulov, Əkbər Rəsulov, Rəqif Rəsulov, Vüqar Rəsulov, Akif Rəsulov, Anar Rəsulov, Rəvan Rəsulzadə, Cavid Rəsulzadə və İsmayıl Rəsulzadə I Qarabağ müharibəsinin qazisi
Zöhrab Bayramova oğlu Ceyhan Bayramovun

vaxtsiz vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə səbr diləyirlər.



Qeyd edək ki, Raul 1994-2010-cu illər arasında “Real Madrid”də futbolçu kimi 3 Çempionlar Liqası və 6 La Liqa titulu qazanıb.



Yeganə Bayramova